



Faiq Ələkbərli
AMEA Fəlsəfə
Institutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə
fəlsəfə doktoru

III Yazı

Şübhəsiz, öz dövrü ilə bağlı yazdırqlarında Vəzirov nə qədər haqlı idisə, ancaq keçmişə yönənlilik dedikləri çox mübahisəlidir. Hər halda Vəzirov bilməli idi ki, Türk xalqlarının, xüsusiilə də Azərbaycan türklərinin elməndən, mədəniyyətdən, fəlsəfədən, riyaziyyatdan və digər elmlərdən bəhs edən onlara deyil, bəlkə yüzlərlə alımları olmuşdur. Yəni ən azı min il ərzində təkcə Azərbaycan türkləri arasında kitabları olan onlara elm adamları olmuş (Bəhmənyar, Sührəverdilər, Xaqani, N.Tusi, S.Urməvi, M.Şəbüstəri, M.Füzuli və b.), yüzlərlə kitablar inşa edilmişdir. Üstəlik, Vəzirovun yaşıdığı dövrdə də Bakıxanov, H.Z.Şirvani, M.F.Axundzadə, Mirzə Kazım bəy və başqaları elmə, fəlsəfəyə, kimyaya, tibbə və digər sahələrə dair kitablar yazmışlar (18, s.353).

Bizcə, Axundzadə, Vəzirovlə yanaşı milli-dini adət-ənənələrə, xüsusiilə də islami dəyərlərə həddən atır ifrat şəkildə yanaşan Mirzə Məhəmməd Kazimbəy olmuşdur. Əvvəlcə fanatik islam tərəfdarı olub, daha sonra ondan üz döndərib xristianlığı qəbul edən Kazimbəyin "Bab və babilər" (1865) əsərində İslam dini meydana çıxdıqdan sonra başqa tayfalara nadanlıq və kütlük getirdiyini iddia etməsi, yəni "neinki Məhəmmədin şəriəti, bəlkə də onun və xəliflərinin siyaseti buna mail idi ki, əreblərin və onların möglüb etdikləri tayflar arasında həmişə nadanlıq və kütlük qalmış olsun. Çünki onlar bilirdilər ki, fanatizmle əbləhlik və kütlük birləşmədən "böyük işləri" əmələ gətirə bilməz" (19, s.98), mülhaizəsinə irəli sürməsi, birmənalı qarşılınmamışdır. O, bir tərəfdən "Qərb öz siyaseti ilə Asiyada maarifçiliyi yarada bilmez... Ölkənin islahatçıları bu ölkənin özündə doğulmadırlar" - deməkələ yanaşı (20, s.66), digər tərəfdən isə yazıdır: "Bəs Şərq - bu bizim ilk vətənimiz, bəşəriyyətin beiyi, bu işığın doğulduğu yer nə vaxt maarif ziyasına bürüncək? Nə vaxt burada sivilizasiya canlanacaq? Doğurulanmış Qərb burada xeyirxah çevriliş etməyə qadir deyil? Doğurulanmış İslam sivilizasiyaya əbədi maneə olaraq qalacaq?" (20, 66-67). Bu mülahizələrdən də açıq şəkildə görünür ki, Kazimbəy Asyanın özündə maarifçiliyin yaranmasını, islahatçıların buradan çıxmışının vacibliyini irələsürməklə yanaşı, Qərbin Asiya - "xeyirxah çevriliş" edib "Qərb sivilizasiyasına" əngəl kimi görünüy İsləm dininin aradan qaldı-

rılmasına da ümid edir. Ancaq artıq heç kəsə sirr deyildir ki, Qərb Asiyada, o cümlədən İsləm Şərqi ölkələrində hansı formada "xeyirxah çevrilişlər" edib yalnız müsəlman xalqlarının deyil, bütövlükdə insanlığın qənimi kəsilmişdir.

20-ci əsrin əvvəllerində Axundzadə, Kazimbəyin yolunu davam etdirən Məhəmməd Ağa Şahtaxtılı da hesab edirdi ki, İsləm dini adından bütün fəlsəfi təlim və mübahisələr, fikir və şüur azadlıqları ləğv edilmiş eyni zamanda, dünyanın adət və tələbələri dəyişildiyi halda, dəyişilməyən islami dəyərlər cəmiyyəti əzmış və təbii ədalət hissini məhv etmişdir (21, s.46-48). İsləmi dəyərlərə münasibətdə həddən çox radikallığı ilə yanaşı, birmənalı şəkildə Avropa-Qərb dəyərlərinin müsəlman-türk ol-

bunun əvəzində islami dəyərləri kökündən baltalayan "mellanəs-rəddinçi" Cəlil Məmmədquluzadə olmuşdur. Cəlil Məmmədquluzadə ilk dövrlərde Rus-Avropa-Qərb mədəniyyətinə üz tutmasında M.F.Axundzadə və M.A.Şahtaxtılı mühüm rol oynamışdır. Xüsusiilə, Şahtaxtılının onun üzərində mühüm təsiri olmuşdur. Belə ki, cəmiyyət daxiliindəki bir çox həqiqətləri ifadə edən «Molla Nəsrəddin» jurnalının bütün bunlarla yanaşı, əsas günahkar rolunda İsləm dinini görməsi təsadüfi sayıyla bilməzdidi. *Xüsusiilə, İsləm dini əsası istənilən birliliyə qarşı çıxan C. Məmmədquluzadə açıq şəkildə olmasa da, dolaysıyla müsəlman xalqlarının inkişafına əsas əngəl kimi İsləmi göstərmüş, «İsləm birliliyi»ndən çıxış edən mühafizəkar (Ə.Axundoğlu və b.)* və

ratizmin tanınmış nümayəndəsi, mütefəkkir, dövlət xadimi Nəriman Nərimanov Sovetlər Birliyi dövründə iddia edirdi ki, 1890-ci illərdə yazdığı «Bahadır və Sona» romanında beynəlmiləl ideyaları təbliğ edərək, müsəlmanlar arasında hər cür dini, milliyəti inkar etdiyini yazmışdır. Bu na nümunə kimi də erməni Sona ilə türk Bahadırın sevgisini göstərmüşdir (24, s.438). Bizcə, həmin əsər mahiyyət etibarilə dillərin inkar deyil, azad sevgiye düzümlü yanaşlığı təbliğ edir. Sadəcə, Nərimanov Sovet dövründə rus bolşevizmi xəttini seçdiyi üçün vaxtilə İsləmliq və türk-lüyü deyil, beynəlmiləliliyi müdafiə etdiyini iddia etmək zorunda qalıbdır. Çünkü o, ilk dövrlərde milliyyətə və İsləma münasibəti heç də inkarçı yol tutmamış, tərsinə İsləma çox ehtiyatla ya-

sin» (25, s.495).

Bununla da, Nərimanov 1917-ci il Rusiya burjua inqilabından sonra deyil, əvvəller də beynəlmiləlçi və marksist olmasına sübut etməyə çalışmışdır ki, bu məsələ də, onu başa düşmək getin deyildir. O, sosial-demokratizmə təsadüfən üz tutmadığını esaslandırımaq üçün özünü beynəlmiləlçi kimi qələm verirdi. Əgər Nərimanov 1917-ci il fearal burjua inqilabından sonra sosial-demokratizmə deyil, milli-demokratizmə üz tutsaydı o zaman da, vaxtilə türklik və İsləmlə bağlı yazılarını nümunə göstərəcəkdi. Hətta, bizcə, Nərimanov milli-demokratizm xəttini seçib, bu zaman mövqeyini esaslandırımaq üçün vaxtilə İsləma və türk-lüyü bağlı olduğunu iddia etmiş olsayıdı daha inandırıcı və gerçək görünərdi. Deməli, Sovet

Azərbaycan türk mentallığı və milli-mənəvi dəyərlər



kələrində tətbiq olunmasını qəbul edən Şahtaxtılı Ə. Ağaoğlu, Ə. Hüseynzadə və Ə. Topçubaşidan fərqli olaraq, müsəlman-türk dünyasının problemlərdən çıxış

mütərəqqi İsləmciləri (Ə. Ağaoğlu, Ə. Hüseynzadə və b.) birmənali şəkildə tənqid etmişdir (22, s. 76). Bu baxımdan o, 1911-ci ilə yazsa da ki, ««Molla Nə-

naşmış, bu dində bütün elmlərin öyrənilməsinə önem verildiyini xüsusiilə vurğulamışdı (24, s.263). Ümumiyyətlə, Nərimanov

Maraqlıdır ki, bütün bu cəhdlərinə baxmayaraq bolşeviklər, xüsusiilə də ifrat "sol"çular Nərimanova millətçi kimi baxmış, onu milli əyintçilikdə ittiham etmişlər. Əslində Nərimanovun istəmədiyi halda "millətçi" adlandırılmasına əsas səbəb rus bolşevizminin İsləm dini və milli adət-ənənələrə münasibətdə ifrat radikal münasibəti idi

yolunu İsləmciliq və türkçülükde yaranmasında deyil, ümumiyyətə, İsləm dəyərlərindən imtina edilərək qərbləşməkdə, avropalaşmaqdə, hətta ruslaşmaqdə görülsədər. Onun fikrincə, çünkü İsləm dininə əsaslanan qanunlara qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmek çox gedir. Bunun üçün ister İsləm, əsərəst, isterse də məcusi, saibi üçün olsun çıxış yolu, indiki avropalıların vaxtilə keçdikləri körpü ilə keçməkdir. O, yazırı: «Daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var? Bu gün aləmi-islamıyyətin işqili yerlərində Avropa vücudə getirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, alımlər onlardan istifadə etməkdədir» (21, s.70).

Axundzadə, Şahtaxtılıdan sonra Avropa-Qərb mədəniyyəti, dəyərlərinə ifrat meyilli olub,

"reddin" in məqsədi nə dinə saatlaşmadır, nə də təzə bir məz-həb icad eleməkdir» (22, s.512), ancaq SSRİ dövründə məhz İstəyinin bu yönü olmasına etiraf etmişdir (23, s. 288). Cəlil bəy onu da etiraf etmişdir ki, Ə. Ağaoğlu və Ə. Hüseynzadəni də məhz İsləmi dəyərləri müdafiə etdiklərinə görə qəbul etmişdir. Çünkü o, milli ideoloqların əksinə olaraq hesab etmişdir ki, müsəlman xalqların uzun əsrlər fəlakət və cəhalətdən qurtara bilməmələrinin yeganə bəskarı İsləm dəyərlərdir (23, s. 63).

Beləliklə, Hüseynzadə, Rəsulzadə, Ağaoğlu fərqli olaraq üzünü Türk-İslam-Şərqi mədəniyyətinə deyil, Rus-Avropa-Qərb mədəniyyətinə tutan «şərqi-rus»çular və «mellanəs-rəddin»çilərin bu mövqeyi dəhərənək. Azərbaycanda sosial-demokratizmə səsələşirdi.

Azərbaycanda sosial-demok-

SSRİ dövründə bir neçə dəfə əvvəller özünün antisəlamlıq və antitürkçülük mövqeyində olmasına barədə fikirlər səsləndirmişdi.

Ancaq Nərimanov beynəlmiləliliyini və antisəlamlıqını ele bir formada təqdim edir ki, ziddiyət açıq-aşkar hiss olunur. Məsələn, o yazırı ki, Nikolayın süqtundan əvvəl panislamistlər bir yerde işləsə də, onları ideyalara ciddi yanaşmamışdır: «.. hələ Nikolayın süqtundan əvvəl mən panislamistlər işləməş, bizim bir məqsədimiz vardi – Nikolayı yuxarı, onlar da Nikolayı yuxarı isteyirdilər, biz də. Lakin onlar panislamizmən danışmağa başlayanda, mən həmişə gülüb deyirdim: Heç vaxt siz mələtləri İsləm bayrağı altında toplaya bilməyəcəksiniz, heç vaxt fars Türkiyənin bayrağının altın-da yaşamağa razı olmayacaq, heç vaxt türk razı olmaz ki, başı üstündə İran tayıfəsi ağalıq et-

Başqa sözə, beynəlmiləlçi "proletar mədəniyyəti" tərəfdarları Azərbaycan türk mədəniyyətini inkar edərək beynəlmiləlçi proletar mədəniyyətini təbliğ etmişlər. Belələrindən biri olan S.M.Əfəndiyevin fikrincə, mədəniyyət dedikdə formaca milli, məzmunca sosialist, ya da proletar mədəniyyəti nəzərdə tutulmalıdır (27, s.325). Başqa bir yerli kommunist Ruhulla Axundov da hesab edirdi ki, siniflər cəmiyyətdə milli mədəniyyət lazımdır, amma azərbaycanlı, erməni və gürcü kommunistlərinin milli ideali kimi yox: «Bize öz mahiyyəti etibarilə beynəlmiləl, öz mahiyyəti etibarilə proletar, öz məzmunu etibarilə sosialist mədəniyyəti lazımdır» (28, s.17).